

PwC Azerbaijan Times

12 saylı Buraxılış

Noyabr 2019

Buraxılışın əsas xəbərləri

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyaları və strukturu genişləndirilib və yeni nazir təyin edilib
2. “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişikliklər qəbul edilmişdir
3. “İnzibati Xətalər Məcəlləsinə” dəyişikliklər qəbul edilmişdir
4. “Dövlət Satınalmaları haqqında Qanuna” dəyişikliklər qəbul edilmişdi
5. “Kredit İttifaqları haqqında Qanuna” dəyişikliklər qəbul edilmişdir
6. Məcburi tibbi sığorta ilə bağlı “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər 2020-ci il yanvarın 1-də qüvvəyə minəcəkdir



Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin



Arif Guliyev
Direktor, Vergi Məsləhəti
Xidmətləri üzrə Rəhbər
arif.guliyev@pwc.com



Elçin Məmmədov
Direktor, Hüquqi Praktikanın
Rəhbəri
elchin.mammadov@pwc.com



Elnur Məmmədov
Direktor, Vergi Hesabatlığı və
Strategiyası Praktikasının
Rəhbəri
elnur.mammadov@pwc.com



Aysel Süleymanova
Marketing və Kommunikasiya
məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

Bizi İzləyin



PwC Azerbaijan



PwC Azerbaijan



PwC Azerbaijan



www.pwc.az

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

© 2019 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.



1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyaları və strukturu genişləndirilib və yeni nazir təyin edilib

23 oktyabr 2019-cu il tarixli fərmanla Azərbaycan Respublikasının Prezidenti İqtisadiyyat Nazirliyinin yeni strukturunu təsdiq etmişdir. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Qeyd edilən qurumlar dövlət xidməti statusu alacaqlar. Fərmana əsasən qurumların strukturu, işçilərin say həddi, və hüquqi statusu, vəzifə maaşları, əməyin ödəniş sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Hazırda İqtisadiyyat Nazirliyinin yeni strukturu aşağıdakı qurumlardan ibarətdir:

- 1.İqtisadiyyat Nazirliyinin Aparatı (departamentlər və şöbələr)
- 2.İqtisadiyyat Nazirliyi nəzdində Dövlət Vergi Xidməti;
- 3.İqtisadiyyat Nazirliyinin nəzdində Əmlak Məsələləri üzrə Dövlət Xidməti;
- 4.İqtisadiyyat Nazirliyinin nəzdində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti;
- 5.İqtisadiyyat Nazirliyinin regional şöbələri;
- 6.Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatı.

2. “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişikliklər qəbul edilmişdir

Azərbaycan Respublikasının Parlamenti “Publik hüquqi şəxslər haqqında” Qanuna dəyişiklikləri təsdiqləmişdir. Ən əhəmiyyətli dəyişikliklərə aiddir:

- qeydiyyat proseduru: dəyişikliklərə görə public hüquqi şəxs qeydiyyatı onun inzibati orqanların bütün üzvləri tam tərkibdə təyin olunmasa da həyata keçirilir; və
- Nizamnamənin məzmunu: sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ xüsusi qeyd olunmalıdır;

3. “İnzibati Xətalər Məcəlləsinə” dəyişikliklər qəbul edilmişdir

Bundan sonra ölkədaxili və xarici ölkələrdə iş axtaranlara köməklik göstərən məşğulluq agentlikləri iş axtaranların sayı barədə məlumatın Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmədiyinə, eləcə də Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumat mübadiləsində iştirak etməməyə görə 500-1000 AZN (təxminən 293-586 ABŞ Dolları) məbləğində cərimə olunacaq.

Bundan əlavə, dəyişikliklərə əsasən maliyyə institutlarına (banklar, qeyri-bank kredit təşkilatları, sığorta şirkətləri və s.) dair tətbiq edilən qaydalara uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına dövlət rüsumlarının ödənilməsinə görə 3000 AZN (təxminən 1759 ABŞ Dolları), onların vəzifəli şəxsləri isə 1000 AZN (təxminən 586ABŞ Dolları) məbləğində inzibati qaydada cərimə olunacaq.

4. “Dövlət Satınalmaları haqqında Qanuna” dəyişikliklər qəbul edilmişdir

Dəyişikliklərə əsasən, tender prosedurlarında iştirak etmək üçün namizəd son bir il ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsi tələblərinin pozulmasına yol verməməlidir.

5. “Kredit İttifaqları haqqında Qanuna” dəyişikliklər qəbul edilmişdir

Kredit ittifaqları bundan sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə riayət etməlidir.

6. Məcburi tibbi sığorta ilə bağlı “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər 2020-ci il yanvarın 1-də qüvvəyə minəcəkdir

01 yanvar 2020-ci il tarixdən etibarən tibbi sığorta məcburi olacaqdır.

“Məcburi Tibbi Sığorta” ilə bağlı “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə minəcəkdir.

Qanunla müəyyən olunmuş müxtəlif kateqoriyalar və sığorta haqlarının hesablanması obyektləri üzrə əsas məlumatlar aşağıdakı cədvəldə ümumiləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, Qanunda nəzərdə tutulmuş müvafiq tibbi sığorta müqaviləsinin və tibbi sığorta şəhadətnaməsinin forması və bağlanma qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir.



Xidmətlər zərfi	Sığortaolunan* /sığorta obyektii**	Sığortalı	Sığorta haqqı	Kimin hesabına ödənilir	Ödəmə şərtləri
Baza hissəsi	*Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	Adambaşına 29 manat illik	Dövlət büdcəsi	Hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq
Əlavə hissəsi	*Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslər	İşəgötürən	4%	- Sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2%; - Sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2%.	Əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq
	*Neft-qaz və dövlət sektorunda əmək müqaviləsinə əsasən işləyən şəxslər	İşəgötürən	4%	- Sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2%; - Sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2%.	Əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq
	*Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər	Sığortaolunan	Adambaşına 120 manat illik	Sığortaolunan	İcbari tibbi sığorta müqaviləsi bağlandığı tarixdən <ul style="list-style-type: none"> 30 (otuz) gün müddətində tam məbləğdə; sığorta ilinin sonunadək olan ayların sayına bölünməklə bərabər hissələrlə hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq
	*Digər şəxslər	Sığortaolunan	Adambaşına 120 manat illik	Sığortaolunan	İcbari tibbi sığorta müqaviləsi bağlandığı tarixdən <ul style="list-style-type: none"> 30 (otuz) gün müddətində tam məbləğdə; sığorta ilinin sonunadək olan ayların sayına bölünməklə bərabər hissələrlə hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq
Sığorta obyektii	**Avtomobil benzini, dizel yanacağı və maye qazı	Benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi	Hər litrə görə 0,02 manat	Benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi	Aylıq olaraq hesablanır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilir
	**Energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün maye	Aksiz markasını alan vergi ödəyicisi	Hər aksiz markasına görə 0,1 manat	Aksiz markasını alan vergi ödəyicisi	Aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda
	**Tütün məmulatları	Aksiz markasını alan vergi ödəyicisi	Hər aksiz markasına görə 0,05 manat	Aksiz markasını alan vergi ödəyicisi	Aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda
	**Alkoqollu içkilər	Aksiz markasını alan vergi ödəyicisi	Hər aksiz markasına görə 0,1 manat	Aksiz markasını alan vergi ödəyicisi	Aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda